



[Rza ahn zibilliy gmlm hakimiyytini lham liyev hakimiyyti diriltmy alr](#)

.Rza ah hakimiyyti atasndan thvil almd, bu gn lham liyevin d oturduu kreslo atasnn mirasdr

Arannews-Qdim zamanlarda ahlar trfindn idar ediln dvltrln squta uramasndan illr kemkddir. Artq ahlq, krallq dvr deyil. Hans lkrd ahlq, krallq, yni diktatura, monarxiya quruluu qalbsa da onlarn da zibilliy gmlmsi yaxndr. Amma tssflr olsun ki, bzi lkrdki demokratik quruluslar kemi zamana dnmk, arxaik bir qurulusa sahib olmaa alrlar. Azrbaycanda faktiki olaraq mvcud olan lham liyev hakimiyyti bunun bariz nmunsidir. Halbuki Azrbaycan dvlti Osmanl v ran imperiyas qonuluunda ikn hl o zamanlar ilk df olaraq mslman rjind ilk demokratik Respublika elan edilmidi. ndilrd is bu dvlt ninki Demokratik Respublika demk olmaz htta blk dvltimiz qddar ah hakimiyytlrindn d pis bir vziyyt glib xmdr. randa son olaraq devriln Phlvi slalsinin sonuncu ah Rza ah Phlvinin hakimiyytdn getdiyi gn bu gnlr tsadf edir. Amma hakimiyytdn getmsi tsadf deyildi. Artq dindar, mnviyyatl bir xalq Rza ahn faliyytlrindn bezmidi. nki o, lkni btvlkd, srvtlri il birlikd beynlxalq imperializmin qucana atmd. z, ailsi, vladlar qr-qzl yeyir, titul sahibi olur, saraylarda balarnda tac yaayarkn xalq acndan qrlr, ruhanisi srgn edilir, vtnda hbs edilirdi. Etiraz edn insanlar da zindanlara doldurulur, min cr ignclr mruz qalrd. ndi dey ki, btn bunlar tqribn 40 il bundan qabaq yaayan insann beyninin mhsulu idi. Amma indiki halda Azrbaycanda bu qdr inkiyafdan, salam hyatdan, demokratiyadan danrlar, amma Rza ahn yrtdy siyastdn yax bir ey grnmr. Tbii ki, Azrbaycan hakimiyyti ilk df deyil ki, Rza ahn hakimiyytin bnzdilir. Hl on il bundan qabaq yerli politoloqlardan biri aq-akar efird "lham liyev faktiki olaraq Rza ah Phlvinin yolunu gedir" demidir. Sbb is tam olaraq aydn. ki hakimiyyt, iki slal arasnda oxar chtlr oxdur:- Rza ah ruhanilr zlm edirdi, xalqn lideri olan mam Xomeynini (r) hbs etmkdn, srgn etmkdn bel kinmdi. lham liyev hakimiyyti d hazrda ruhanilrimiz zlm etmkd, onlar hbsxanaya salmaqdadr. - Rza ah hakimiyyti znn ldqayrma mollalar vasitsil hakimiyytinin dayaqlarn gclndirmy alrd, htta bzi drnaqaras ruhanilr ahn arvadnn lini pmkdn bel kinmirdi. Bu gn d lham liyev d saray mollalarnn arxasnda gizlnir, zn dinin, mslmann dostu kimi gstrmy alr.- Rza ah da z ailsindn, xanmndan siyasi mqsdllr istifad edir, onun myyn qurumlarla maraqlanmasn hr frstd tmin edirdi. lham liyev d bu gn bu il muldur, hyat yoldan siyast (vzify) gtirmkdn bel kinmdi.- Rza ah atasn hakimiyyt gtirib sonra srgn gndrn qvvlrin xidmtisi idi, bu gn lham liyev d eyni durumdadr.- Rza ah hakimiyyti atasndan thvil almd, bu gn lham liyevin d oturduu kreslo atasnn mirasdr.- Rza ah yerli-dibli olaraq lk d seki keirmir, ahlq rejimin lk d hakim olmasna alrd. Ondan betr bir kild lham liyev demokratiya v respublikaln tmllrin od vurub v znn bdi hakimiyytini tmin etmy alr.- Rza ah da xalqdan z dndrmidi, ancaq xarici havadarlarna maa rolunu oynayrd. Bu gn lham liyev d xalq arasna xmr, xalq yaddan xarb, hakimiyytd qalmasn da xarici dvltr tkil edir. Amma unutmamalyq ki, Allaha syknmyn hakimiyytlr gec-tez tarixin .zibilliklrin gmlckdir. Biz bunun dflrl - Rza ahn, Sddamn, Qddafinin timsalnda grmk